

# Ayların sultani

**Azerbaycan Respublikası əhalisinin əsas hissəsini müsəlmanlar təşkil edir. Ölkəmiz keçmiş Sovetlər İttifaqının tərkibində olduğu dövrdə - 70 il müddətində müqəddəs dinimizin təbliğinə qadağalar qoyulmuşdur.**

Kommunist rejimi xalqın yaddaşından İslami döyülərin silinmesi üçün hor cür vəsiyət ol arındı. Məscidlərin oxu bağlanmış, bir qırşından isə başqa məqsədlər üçün istifadə olundur. Qadır Allah'a çox şükürler olsun ki, ölkəmiz müstəqilik əldə etdikdən sonra ilk növbədə insanlar arasında şübhə, əmin-əmanlıq, dostluq, qardaşlıq, merhamət yayan İslam dininin azad şəkildə təbliğinə sərat yaradılmış, ibadətgahlar xalqın istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının paytaxtında Bakı İslam Universiteti fəaliyyətə başlamışdır. Dövlət tərəfindən Bibiheybat, Təzzipir və digər məscidlər yeniden qurulmuş, dindarların ibadəti üçün hor cür səratı yaradılmışdır.

Qafqaz Müsəlmanları İdarəsinin sadri Seyxilisləm Hacı Allahşükr Pasazadının dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin hor il ramazan ayında iftar süfrəsində iştirak etməsi dikkət halılarının müqəddəs dini mədəniyyətinin tələbəsi olmuşdur. Ölkəmizdə dini bayramlar (Qurban və Ramazan bayramları) qeyri-islam kimi yüksək saviviyədə qeyd olunur. İslami Konfransı təşkilatı tərəfindən 2009-cu ilində Bakı İslam Mədəniyyətinin Mərkəzi elan olunmuşdur. İbtidai keçiriləcək belə bir tədbir göstərir ki, İslam dünyasının Azərbaycan Respublikasına, onun paytaxtı Bakıya inam böyükdür. İndi hor bir ziyalının üzərindən düşən esas vezifə İslam mədəniyyəti, tarixi, exlaqi, bətövlükde monoviyatının təbliğidir. Görülecek işlərin son noticisi ölkə gəncələrinin paxlıq, halalıq, dostluq, qardaşlıq və İslam dünyasına sevgi ruhunda təbiyəsi demekdir.

Müsəsir dünyada miladi təqvim aparcıdır. Bununla yanaşı, müsəlman ölkələrinin əksəriyyətində hicri-qomori və hicri-şəmsi təqvimlərindən istifadə olunur. Miladi təqvim Həzər İsa (ə) peyğəmbərin doğum gündündən hesablanan tarixdir. Milad sözü doğum günü

menasını bildirir. Hazırda həmin təqvimin 2009-cu ilindən, Əndən evvelki dövr Bizim eradan evvelki tarix adıdır. Ondan əvvəlki dövr Bizim eradan evvelki tarix adıdır. Hicri-qomori və hicri-şəmsi təqvimləri isə sonuncu peyğəmbərimiz Həzər Məmməd (s)in ömrünün 53-cü ilində Allah-Taalanın hökmü ilə Mekke'dən Yəsribi (Medinəye) köçmə (hicerət) vaxtı ilə hesablanan tərixdür. Bu tarix miladi təqvimin 622-ci ilinin 13 sentyabrına təsadüf edir. Həm miladi, həm də hicri-şəmsi təqvimlərində Yer planetinin Güneş etrafında ililik horozatı (365 sutka, 6 saat, 9 dəqiqə, 10 saniye) əsas götürülür. Hicri-şəmsi ilinin ilk günün yaz fəslinin başlangıcından (1 forwardin 21 mart uygın gəlir) hesablanır. Hor il ölkəmizdə də geniş şəkildə təmərəqlə qeyd olunur. Novruz bayramı bu ilin ilk günüdür. Hazırda həmin tarixin 1388-ci ilidir.

Hicri-qomori ili isə Ayn Yer və onunla birgə Güneş etrafında fırlanması ilə bağlıdır. Ayn iki hilal (çox nazik oruq şəkilli) hələ və ya iki bədr (tam girdə) hələ arasdakı müddət bir qoməri aydır. 12 qoməri ay bir qoməri ilə təşkil edir. Her bir qoməri ay 29, ya da 30 gün (sutka) olur. Hicri-qomori ilinin uzunluğu 354 sutkadır, yəni şəmsi ilino nisbetən 11 gün qıсадır. İndi 1430-cu hicri-qoməri ilidir.

Müqəddəs kitabımız "Quran-Korim"da qoməri ayalarla bağlı "Təvəbə" surəsinin 36-ci ayəsində deyilir: "Həqiqətən, Allah yanındakı ayların sayı göyleri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü (recep, zülqəde, zilhicce, mehərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmayılin getirdikləri dinin doğru hesab və hökmüdür). Ona görə də həmin aylarda özünüza zülm etməyin" ("Quran-Korim", Tərcümə edən: Z.Bünyadov, V.Məmmədəliyev, Bakı-2000, səh. 204). Ayədən aydın olur ki, Allahın kitabında, yəni lövhə-məhfuzda on iki ay vardır və bu aylar asımanların və Yerin yaranması gündündən tə-

yin olunub, Ayədo cinsi zamanda müharibə etmək həram hesab olunan qoməri ayları sadalanır və bildirilir ki, bu işə başlayan şoxsələr Allah əmrini pozmaqla özlərinə zülm edir, günah sahibi olurlar.

İslam dinində bayramlar, Həcc əməli, əşəqlərə həddi-buluğa çatması və bir sıra digər əməller qoməri aylarla təyin edilir. Hicri-qoməri il şəmsi və miladi ilə nisbetən 11 gün qısa olduğunu görə onlara müqayisədə hor il yerini deyisir və qabağıdır. Bunun nəticəsində hor 33 ilən (qoməri) bir, deyək ki, Həcc mövsümü (Qurban bayramı) ilin payız fəslindən döşür və qoməri il şəmsi ilə müqayisədə bir il artı (11 günün hesabına).

Hicri-qoməri aylarının içərisində bir sıra cohotlərino görə ramazan ayı daha şərəftə, fezilleti və hesab olunur və ayların sultən adlandırılır. Ramazan Yannaq menasında olan məsədən omələ gelən sözəndir. Bu, oncubaq ayıdır. Allah-Taala ramazanda insanların itaat və ibadəti müqəbilində onların gümhərəyini yandırır, məhv edir. İlahi koləmi olan "Quran" bu ayda Məmməd (s) peyğəmbəre nazıl olmusdur. Müqəddəs qodr gecələri ramazan ayının günlərinə təsədüf edir. Qodr gecəsi Tanrı sırrı olduğunu görə doqquq vaxtı beşəndən gizlidir. "Quran" təfsirçiləri, din alimləri ramazan ayının 19, 21, 23, 25, 27-ci günlərindən birinin gecəsinin Qodr gecəsi olduğunu toxmın edirlər. İmanlı şoxsələr, dindar mitsolmanlar, təqva sahibləri həmin gecələrdə oyaq (əsha saxlamاق) qılır, ibadətə möşəq olur, Allah-Taala dular edir. Ondan möğşət, bağışlanmadıq dileyir. Qodr gecəsinin əzəməti ilə bağlı "Quran-Korim" in "Qodr" surəsində deyilir: 1. Həqiqətən, bizi onu (Quran) Qodr gecəsi (həvni-məhfuzdan dünya somasına) nəzil etdi!

2. (Ya Peyğəmber!) Sen nə bilişən ki, Qodr gecəsi nedir?

3. Qodr gecəsi (savab cohotən) min aydan daha xeyrliyidir!

4. O geço malaklər və ruh (Cəbrayıl) Robbinsin izni ilə hor bir işdən dolayı (Allah dərgahından emrələr alaraq) yero enərlər.

5. O geço və yeri sökülenə kimi (büsbütün) salamatlı (əmin-əmanlıq)dır! (Qodr gecəsi heç bir bəla nəzil olmaz, o, büləvələk xeyir-bərkətən ibarətdir. O geço maleklər yər tündzəndə gezib Allahın müxlis bəndələrini salam verərlər). (səh. 774).

Allah-Taala öz kitabında mübarək ramazan ayının bir gecəsinin (Qodr gecəsi) dəyərini bəzə açıqlayıb. Müqəddəs "Quran"ın birdəfəlik nazıl olduğu gece Tanrı dərgahında savab cohotən min aydan (83 il 4 ay) xeyrli, bərkətli hesab olunur. Cənubi həmin gece uca Robbinsin icazəsi ilə mələklər yərə enər, dan yeri sökü-

lənə kimə əmin-əmanlıq, asayış bərqrar olunur. Məlekər xeyir-bərkətən ibarət olan həmin gecədə ibadət və itaat ehlini, Allahn xalis bəndələrini salamlayalar.

"Quran" təfsirçiləri müqəddəs kitabın Məmməd (s) peyğəmbəro 23 il müddətində vəhbi şəklinde ayəyo goldiyini qeyd edirlər. "Qodr" surosu isə hem də İlahi məcūzəsi olan "Quran-Korim" in birdəfəlik ramazan ayında nazıl olduğunu səbut edir. Beləliklə, aydın olur ki, müqəddəs kitab bir dəfə birdəfəlik (Qodr gecəsi), ikinci dəfə ayo-ayo müxtəlif vaxtlarda 23 il müddətindən Peypəmbəro nazıl olmuşdur.

Ramazan ayında oruc tutmaq həddi-buluğa çatmış bir müsləməna vəcibdir. Bu baroda "Quran-Korim" in "Boqoro" surəsinin 183-cü ayəsində oxuyun: "Ey iman gotonurlar! Oruc tutmaq sizdən əvvəlki ımmatlı rəvacı edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vəsítəsi) siz pis əməllərdən çəkincəsiniz!" (səh.30). Ayədən aydın olur ki, əvvəlki peyğəmbərlərin dövründə də ənsənlər oruc vacib buyrulmuşdur. Ayədən notice hasil olur ki, Allah-Taala bu oməli ona görə müsləmənlərə vacib etmişdir ki, onlarmı ruhu paklausın, heyatda pishiklərəndən çəkincəsinə. Oruc tutan şəxs və yeri sökülenəndən (obaşdan) axşam günəş qırub edəndək orucu batıl edən şeylərdən (yemək, içmək, cinsi olalaq, qəsdən quşmaq və s.) imtina etməlidir. Oruc ənsən nəfiş üçün çatın və böyük imtahandır. İlahi omri olan bu ibadətin insan organizmının bir çox mənfiətləri vardır. Həkimlərin qənaatı vardır ki, tibbi baxımdan insanın sağlamlığını və həzm sisteminin dincələməsini kömək edir. Əxliqət cohotəndən oruc ənsənə sob, dözlüm, təmkinlik hissələrini formalaşdır. Oruc tutan var-dövlət sahibləri yoxsullaşın aqılıq halında nə çəkdiklərini daha-dərindən dərk edir, onlarda imkansızlırla marhəmat göstərmək, yaradım oli üzətmək isteyi yaranır.

Ramazan ayında oruc tutan şəxs Allahın qəzəbi hesab olunur və onun Tanrıdan alacağı mukafat da əbədiyyət alemi, axırat dünyası, qiyamət günü üçün böyük töhfə olacaqdır. Allah-Taala buyurur: "Oruc mənə aiddir, Özüm onun mükafatını verəcəyim". Xəsən şəxsin haluna, ulu Tanrıdan mukafat barədə iştirakdan müjdə ala.

Böyük İslam peyğəmberi Məmməd (s) buyurmuşdur: "Oruc cəhənnəm odunun karşısındakı qalxan kimidir". Qalxan sahibini döyüş sohnalarında düşmən zərbələrindən qoruduğu kimi, pak niyədə Allah xatirinə tutulan oruc da insan cəhənnəm odundan mühafizə edəcək, ona nüfat verəcəkdir.

Ramazan ayı müqəddəs ənsənlərin qeyd etdiyi kimi, bərəket, rəhmət, mərhamət və məfiyat (bağışlanması) ayıdır. Tanrı dərgahında bu ay ayların en yaxşı, günənləri ayıdır. Cənubi həmin gece uca Robbinsin icazəsi ilə mələklər yərə enər, saadət on yaxşı günərlər, gecələri en yaxşı gecələr, saatları on

yaxşı saatlardır. Pak niyyetle ramazanı karşılayanlar sanki İlahi ziyafetine davet alırlar. Bu vaxt Allah-Taala özünün rohmet nəzəri ile bəndələrinə baxır, onların dualarını qəbul edir. Qüdret və əzəmet sahibi öz izzət cəlalıma And içmişdir ki, bu ayda namaz qılıb secdə edənlərə əzab etməyəcək və Qiyamət günü onları cəhənnəm əzabı ilə qorxutmayıcaqdır.

Ramazan ayının "Quran"ın baharı adlandırılabilir. Çünkü bu ayda "ilahi kitab" daha çox oxunur. Müsəlmanlar ramazan ayında dünyadan köcmüş əzizlerinin ruhuna "Quran" xətm elətdir, qadir Tanrıdan bağışlanmalarını dileyirler. Ramazan günlərində cənnətin qapıları açıq, cəhənnəmin qapıları bağlı olur. Dini menbələrdə qeyd olunur ki, bu ayda bir ayə "Quran" oxumağın savabı başqa aylarda "Quran" xətmindən baraberdir. Bu ayda yoxsullaşra, imkansız insanlara iftar verməyin savabı da böyükdür.

Əmirelmöminin Həzərət Əli (ə) buyurur: "Her şeyin zəkatı vardır, bədənin zəkatı da orucdur... Allah orucu bəndələrinin ixlasını (saflığını, səmimiyyətini) sinamaq üçün emr etdi". Çünkü oruc Allah xatirine, pak qəlibə, saf niyyetle tutulmalıdır. Həzərət Əli (ə) bədən üçün pehrizkarlığı, təqvani asas amil sayaraq buyurur: "Bir parça oruc tutanlar var ki, onların orucdan elde etdiyi ancaq aqlıq və susuzluqdır... Bədənin orucu iradə və ixtiyarla ezbədən qorxub savaba, əcra (mükafata) nail olmayıq diləyərək yeməkdən kesilməkdir. Nəfsin orucu - bes duyuğunu (dil, göz, burun, qulaq, dəri) günahlılardan çekmek və qəlibi bütün şər əməllərdən ayırmadır. Qəlibin orucu dəl orucundan, dilin orucu qarın orucundan xeyirlidir".

Doğrudan da oldukça dayeri, qiyaməti ifadələrdir. Oruc tutanın qəlibi, dili, gözü və digər duyuğu üzüleri də oruc tutmalıdır. Qəlibin orucu odur ki, insan oruc halında üreyində pis fikirlərə yer verməsin. Dilin orucu odur ki, insan namənəsi sözleri dilinə getirməsin, yaxşı sözler desin, cəmiyyətdə yaxşı davranışın, təz-tez qüdər və cəlal sahibinin zikri ilə mesğul olsun, İlahi kələmmi tilavat eləsin və s. Əgər insan oruc halında aqlıq və susuzluğdan eziyyət çəkirsə, lakin dilinin dinc saxlamayıb kiminsə qeybətimi edirse, tutduğu orucun hec bir faydası yoxdur.

"Qurani-Kerim"da orucluq günlərinin deqiq vaxtı, onun faydası, kimlərin hemin günlərdə oruc tutma bilməmələri və s. məsələlər etrafı qeyd olunur: "Oruc tutmaq sayı müəyyənen olan (bir ay) günlərdür. Bu günlərdə xəste və ya səfərdə olanlar da tutmadığı günlər qəder başqa günlərdə oruc tutmalıdır. Oruc tutmaga taqəti olmayanlar ise (hər günün evezində) bir yoxsulu doyuracaq qəder fitrə vermelidirlər. Her kəs köntüllü xeyir iş görərsə (həm oruc tutub, həm fitrə verərsə), bu onun üçün dəha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün ne qəder xeyirlidir.

İnsanlara doğru yolu göstərən, bu yolu açıq delilləri

ile aydınlaşdırın və (haqqı batıldan) ayıran "Quran" ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayma) yetişen şexsler (bu ayı) oruc tutmalıdır, xəste və ya səfərdə olanlar ise tutmadığı günlərin sayı qəder başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük ister ki, füvvet getmiş günlerin orucunu tamamlayınsınız və siz düz yola yöneltmesinə görə Ona ("Allahu Əkber" demekle) tezim və şükr edəsiniz". ("Bəqəre" surəsi, 184-185-ci ayeler, səh. 30-31). Ayələrdən aydın olur ki, ramazan ayma yetişen her bir müsəlmanın bu ayın günlərində oruc tutmasının vacibliyilə Allah Əmridir. Ulu Tanrı bəndələrinə qarşı mehbəbandır. Oruc tutmadıqəti olmayan və seffəre çıxınanlara güzəştər vardır. Onlar başqa günlərdə (tutma bilmədikləri günlərin sayı qəder) bu vacib əməli icra etməlidirlər. Əger xəstelik insana imkan vermirse oruc tutsun, bədəni zəifdirse, onda hemin şexs her günün evezində bir yoxsulu doyuracaq qəder (kasiba) fidye (keffare) verməlidir.

Qadir Allah ayəde müsəlmanlara müraciətə orucun onlara olduqca xeyirli olduğunu bildirir. Doğrudan da, insan çox vaxt ona çox xeyirli olan seyleri derk etməkda əcmilik çəkir. Her bir ağır işin mükafatı da ona layiq olur. Bu menada orucluğun şərtlərini yerine yetirmək insanın sarsılmaz iradə, səbr və dözüm tələb edir. Şübhəsiz ki, bu əcmiliyin əhdəsindən layiqinçə gelen şexs üçün Tanrı mükafatı da yüksək olacaqdır. Ayənin sonunda oruc tutanlardan qadir Allahın onları düz yola yonəltdiyinə görə Ona tezim və şükr etmələri istenilir. Tezim ramazan ayında qılınan namazlara, şükr isə edilən zikr və dualara işarədir. Bunlar da insanın özüne xeyrliyidir, onu ulu Tanrıya yaxınaşdırır.

Ramazan ayının sona çatmasına bütün müsəlman dünəsi böyük sevinc və fərshələ qeyd edir. Şəvvəl ayının ilk gündündə keçirilən bu şənlik Fitrə (Ramazan) bayramı adlanır. Ramazan ayının (bu ay 29 və ya 30 gün olur) son gününün axşamında tezə ay görünəndən sonra her bir müsəlman ailəsinin başçısı ailə üzvlərinin sayına uyğun fitrə zəkatı çıxarır. Fitrə vermek ramazan orucunun qəbul olunma şərtlərindən biridir. Səbr, dözüm, nəfsin böyük imtahani günlərini müvəffəqiyətə başa çatdırılmasına görə müsəlmanlar sevinir, Haqq dərgahına dualar edirlər. Fitrə bayramı gündən (gunes çıxandan sonra) bayram namazı qılınır, insanlar bir-birini təbrik edir, oruc, namazlarının Tanrı dərgahında qəbulunu dileyirlər. Yaxın qonsular, qohumlar, dostlar bir-birinin görüşünə gedirlər. Bayram sevinci insanlar arasında səmimiyyət, mehbəbanlılıq, mərhəmeti, dostluğu artırır. Ramazan bayramında müsəlmanlar qəbiristanlıq gedir, doğmalarının qəbirlerini ziyarət edir, ruhlarına "Quran" surələrini oxutdururlar.

● Hacı BAYRAM